

Saleh HƏSƏNOV - 85

Torpağına və millətinə həsr olunan ömür

SSRİ-nin Əməkdar səmərələşdiricisi və ixtiraçısı Saleh Həsənovun anadan olmasının 85 illiyinə həsr edirəm

Əziz oxucularım! Bu gün mən etməli olduğum və olacağım borcumun cüzi bir hissəsini yerinə yetirməyə çalışacağam. Sizə dəyərli, zəhmətkeşbir ziyalımız haqqında danışacağam. O elə bir müdrik insan idı ki, öz camaatını xeyir-duası ilə, hikmətli sözləri və sözü qədər hikmətli olan əməlləri ilə irəliyə aparardı. O, böyüklerin, imkansız, kömək istəyən, atası-babası yaşada olan qocaların qulluğunda durmaq, onların kövrək qəlbini sevindirmək üçün hər çətinliyə qatlaşmaqdan zövq alardı. O, gələcəkdə özü kimi müdrik olacaq yeniyetmələrə, gənclərə haqq yolu, düzüyü, saflığı, alni açılığını, alın təri ilə, əl qabarı ilə çörək qazanmağın yolunu, insanı ucaldan əmək yolunu öyrədər, əsl insanın necə olması barədə həyat təlimi keçərdi. O, elə sadə bir zəhmətkeş, yorulmaz əməkçi idı ki, kimə isə əl açıb minnət götürməmək üçün başqalarından qatqat alın təri tökər, çörəyini daşdan-kəsəkdən çıxarar, əziyyəti çox olsa da kimə isa möhtac olmadığı və əldə etdiyinin halallığına öz varlığı kimi inandığı üçün bu nəticədən bir məmənluq duyar, rahatlıq tapardı. O, insan zəhmətkeşliyi ilə bərabər, həmdə elə bir yenilikçi idı ki, yeni anlayış, yeni nəzər nöqtəsi ilə bir çox gözü götürənləri yaxşı mənada, gözü götürməyənləri isə onların özü bildiyi kimi heyrləndirməyi bacarırdı. O insanın əvvəli Vətən, indisi Vətən, sonu Vətən idi. Ömür-həyat yolunun hər zərəsi zəhmətdən yoğrulmuş bu insan Vətənini, ayağını basanda güc alındığı müqəddəs torpağı hədsiz dərəcədə çox sevirdi. Onun ömrü, doğma yurdunun--Xocavənd rayonunun Muğanlı kəndinin işgal olunduğu günsona yetdi. Həmin o insan SSRİ-nin (Sovet Sosialist Respublikaları İttifaqı nəzərdə tutulur) əməkdar səmərələşdiricisi, ixtiraçısı, elektro-mexaniki, Xocavənd rayonunun keçmiş "Kalinin" kolxozunun uzun illər baş mühəndisi, sonra isə Xocavənd rayonunun Muğanlı kəndinin "Səməd Vurğun" adına kolxozunun idarə heyətinin rəhbəri, öz haqq işi ilə İttifaqın paytaxtı, düşünən beyni olan Moskvaya ad salanbabam Saleh Sadıq oğlu Həsənov idi!

Babam Saleh Həsənov 85 il əvvəl --27 dekabr 1936-ci ildə ana yurdum Xocavənd rayonunun Muğanlı kəndində sadə və zəhmətkeş kəndli ailəsində dünyaya göz açmışdır. O, Həsənovlar ailəsinin 9 övladından 5-cisi olaraq dünyaya gəlməşdi. Atası Sadıq kişianbardar idı. Böyük Vətən Müharibəsinin qızığın vaxtlarındakəndə acliq olanda Sadıq kişi anbardan ehtiyacı olan hər bir ailəyə bərabər miqdarda bugda paylayarmış. Elə bununla yəqin etmək olur ki, babamda dar gündə camaata dayaq durmaq, arxa olmaq, yol göstərmək elə kökdən, nəsildən gələn bir xasiyyət, xüsusiyyət kimi formalasaraq onu düzüyü, saflığı və zəhmətkeşliyi ilə zirvələrə doğru aparmışdır.

Babam Ağcabədinin tanınmışbəylərindən biri olan Məmiş bəyin nəvəsi olmuşdur. Hal-hazırda Məmiş bəyin Ağcabədi rayonunun Kürdlər kəndinin mərkəzində vaxtı ilə tikdirmiş olduğu qədim mülkü, yənidəşan tikilmiş evi vardır. Saleh babam gənc yaşlarından zəhmətə qatlaşmış, əmək fəaliyyətinə başlamışdır. Öz əməyi, zəhməti, alın

təri sayəsində gənc yaşında "Moskvic - 407" markalı avtoməşin almış və darayaqda nəqliyyat vasitəsinə ehtiyacı olan hər kəsə avtomobili ilə təmənnəsiz xidmət göstərmişdir. Elə o vaxtlardan gənc Salehin, yəni babamın etdiyi bu yaxşılıqlar onu zirvələrə doğru aparan yolun əsas təməllerindən, səbəblərindən biri idi. Camaat onu gənciliyindən adıkimi əməli saleh və əməksevərliyi ilə seçilən vətənsevər Saleh Sadıqoğlu kimi tanıydı. Babamın bu əməlisaleh, özü Saleh yolunu asanlaşdırıran, bu həyat yolunu hamar edən də elə onun saflığı, düzüyü, nə qədər ince qəlblə olsa da yeri, məqamı gələndə kişi sərtliyi, polad kimi bərkliyi, əyilməzliyi və doğru sözün üstündə dimdik durması, ən əsası isə tehsile, elmin yeniliklərinə, əməyə, işə, vətənə, torpağa sevgisi idi. Babamın yoluna işq tutan mayak elə böyüklerdən eşitdiyi, özünün də əməl etdiyi "İş insanın cövhəridir" kəlamı idi. Onun

sərrüfatı İnstitutuna daxil olmuş və 3 aprel 1979-cu ildə həmin institutu "kənd təsərrüfatının elektrikləşdirilməsi" ixtisası üzrə bitirmişdir. Bununla da, ali mühəndis-elektrik ixtisasına yiyələnmişdir.

Babam həmçinino dövrün müasir texnikalarını və texnikalarda baş verən yenilikləri mütəmadi izləmiş, ona görə də kənddə, bəlkə də ilk dəfə olaraq televizor, paltaryuan maşın, elektrik çaydanı, elektrik sobası, elektrik su qızdırıcısı və s. onun evində olmuş, bu cihazlarda baş vermiş nasazlıqları həmişə özü öz biliyi və bacarığı sayəsində aradan qaldırmışdır. Beləliklə, o, həm də öz əhatəsinin, öz kəndinin yenilikçisi, necə deyərlər, hər işi bacarani, bilicisi, novatoru olmuşdur. Saleh babam Xocavənd rayonu(keçmiş Martuni rayonu), rayon mərkəzi də daxil olmaqla Xocavənd, Əmirallar və Muğanlı kəndlərini birləşdirən "Mixail Kalinin" adına kolxozda uzun illər baş mühəndis vəzifəsində işləmişdir. Bu şərəfli vəzifə onun zəhmətinin, özünün fikri ilə desək, "əməyinə xidməti borcu"nun uca Allah tərəfindən ona qaytarılan bir mükafatı idi. Bu uzun, çətinliklərlə, yoxuşlarla və narahatlıqlarla dolu keşməkeşli həyat yollarının, həyat kitabının hər səhifəsi unudulmaz bir tarix idi.

Uzun illər Xocavənd rayon Təhsil şöbəsinin müdürü vəzifəsində çalışmış Tərəqqi medallı Vəqif Əsgərovun Saleh Həsənov haqqında dediklərində:

"Üzüm plantasiyalarında ziyanvericilərə qarşı istifadə olunan çiləmə aparatına Saleh öz beyninin məhsulu olan çox vacib elementlər əlavə etmişdi. Onun qurğuya əlavələrinin foto-şəkilini mən çəkmışdım. Saleh müəllimin çiləmə qurğusuna əlavə etdiyi həmin detalların foto-şəkilini və verdiyi təklifi rus dilində yazaraq Sovet İttifaqı Xalq Əmək Nailiyyətləri Sərgisinə və Ümumittifaq İxtiraçılar və Səmərələşdiricilər Cəmiyyətinə göndərmişdi. Onun təklifi yüksək seviyyədə bəyənilmişdi. SSRİ-nin paytaxtı Moskva şəhərində Xalq təsərrüfatları Nailiyyətləri Sərgisində də Saleh müəllimin təklifi mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilmiş vədərmançıları aparatına əlavə olunan bu detalın daha səmərəli olacağı qənaətinə gəlmişdir. Təklif yüksək dairələrdə bəyəniləndən sonra həmin dərmançıları cihaza Salehin ixtira etdiyi detalı əlavə edərək SSRİ-də geniş istehsal etməye başladılar. Saleh müəllimin bu ixtirası ilə birləşdə başqa ixtiraları da bəyəniləndi üçün ona SSRİ-nin əməkdar ixtiraçısı fəxri adı verilmiş və Moskvadan pul mükafatı da göndərmişdir. Qazaxıstanda taxıl məhsulu yüksək zamani Azərbaycandan, əsasən də Qarabağ bölgəsindən mexanizatorlar və mühəndislərdən ibarət nümayəndə heyəti seçib Qazaxıstanda göndərildilər. Həmin nümayəndə heyətinin üzvləri sırasında Saleh Həsənov da mexanizatorlarının mühəndisi və sürücü-mexanizator kimi bizim rayondan -- Xocavənd rayonundan (keçmiş Martuni rayonundan) Qazaxıstanda göndərildi. Saleh müəllim öz peşəsinin bacarıqlı ustası kimi Qazaxıstanda ölkəmizi uğurla temsil etmiş, Qırımızı Bayraq ordeninə layiq görülmüş, çoxsaylı tərifnamələr və diplomlarla doğ-



cövhərliyi, parlaqlığı, müdrikliyiancaq işdə, əməkde və təhsildə gizlənirdi.

Saleh babam 1968-1971-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Ağdam kənd təsərrüfatı texnikumunun mexanikləşdirmə və elektrikləşdirmə şöbəsini bitirərək, mexanik-elektrik ixtisasına yiyələnmişdir.

O, insan əməyini azaldan, işin keyfiyyətini yaxşılaşdırın və kəmiyyətini artırın təkliflərinə görə 10 may 1973-cü ildə SSRİ-nin Ümumittifaq İxtiraçılar və Səmərələşdiricilər Cəmiyyətinə üzv seçilmişdir. Həmin cəmiyyətin üzvlük vəsiqəsini alması, əslində, çoxdan onun halal haqqı, aile üzvlərinin isə çoxdankı arzusu idi. Lakin onu bu üzvlük vəsiqəsi yox, daha çox xalqının, camaatının təsərrüfatının, əməyinin bada getməməsi, əksinə, daha da dirçəlib Moskva sərhədlərini aşması maraqlandırırdı, düşündürdü. Özünün və ətrafinin inandığı, ona məxsus olan cəsarət və şücaətinə görə o, bundan daha böyük uğurlara nail olacaqdı.

Onu da əlavə edim ki, babam 1977-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Gəncə (keçmiş Kirovabad) kənd təsərrüfatı kadrlarının ixtisasını artırın məktəbiniszələci-usta ixtisası üzrə bitirmişdir.

O, texnikumda təhsilini başa vurduqdan sonra Azərbaycan Kənd Tə-

ma Azərbaycana dönmüşdü. O, uğurlarını və sevincini bölüşmək üçün məni də yanına çağırmışdı. Hamımız Saleh müəllimin ugurları ilə fəxr edir, onunla qürur duyurduq. O nəinki Xocavənd rayonu üzrə, hətta o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti məkanında ən tanınmış mühəndis idi. Rayonumuzun yun qəbul-tədarük edən idarəsində yun kipi bağlayan aparat olsa da həmin aparat nasaz olduğundan işləmirdi və təmir edən mütəxəssis də yox idi. Rayonun bütün mühəndisdislərini aparati işə salmaq, aparatın nasazlığını aradan qaldırmaq üçün səfərbər etsələr də həmin mühəndisdislərin heç biri aparati təmir edib işə sala bilməmişdi. Sonda, Saleh Həsənovu da aparati təmir etməsi üçün çağırıldılar, o da gəldi. Həmin vaxtlar Çartaz kolxozunun sədri vəzifəsində işləyən SSRİ Ali Sovetinin deputati Suren Adamyan da orada idi. O, Salehdən soruşub ki, sən bu aparati təmir edə bilərsəni? Saleh də ona deyib ki, bütün mühəndisdislər aparat olan yeri tərk etsinlər, heç kim mane olmasın, diqqətimi yayaşdırmasın, mən aparati təmir edəcəyəm. Mən o vaxt helə orta məktəbdə oxuyurdum. Bizim kəndin dəyənini həmin idarəyə aparıldığ üçün yunu geri qaytarmaq məqsədi ilə yük maşınınında gözləyirdik. Belə ki, orada cihazın düzələcəyini maraqla gözləyənlərdən biri də mən idim. Elə yun tədarükü idarəsinin içərisinə daxil olmuşduq ki, 5 dəqiqə çəkmədi, bir də gördük, aparat takka-tak işləməyə başladı. Hami təəccüb içərisində heyrlətlə heç kimin təmir edə bilmədiyi, lakin Salehin müədaxiləsindən sonra saat kimi işləyən aparata baxırdı. Onun biliyini, bacarığını əyani olaraq yerində müşahidə edən Çartazın sədri Suren Adamyan elə orada, həmin an Salehdən dəfələrlə xahiş elədi ki, onun rəhbərlik etdiyi Çartaz kolxozunda yüksək əmək haqqı müqabilində gəlib işləsin. O, Çartazdahətta öz kolxozählərindən alındıqdan 3-4 qat artıq əmək haqqı verəcəyini və etsə də Saleh onun təklifi ni qəbul etmədi və öz kəndində, öz camaatı arasında olmayı, öz milləti üçün çalışmayı hər şeydən üstün tutdu. Hətta atam, Salehin qayınatası, həmin vaxt Rayon partiya bürosunun üzvü olan, Böyük Vətən mühərbişi iştirakçısı Balay Əsgərovdan da xahiş etmişdir ki, kürəkənin de, iş yerini dəyişsin, gəlib bizimlə işləsin, onun üçün istənilən şəraiti də yaradacaq. Amma Salehin xarakterini bildiyi üçün atam onların xahişlərini çatdırısa da Salehin həmin təkliflə razılaşmayacağını, iş yerini dəyişməyə heç vaxt razişləq verməyəcəyini bəri başdan onlarla deyir və həqiqətən də Saleh onların təklifini bir daha rədd edir. O vaxtlarda Salehin ugurları günbəgün artırdı. Bu dediklərim hamısı bir faktdır. Elə unudulmaz tarixi faktlardır ki... Sevinirəm ki, mən də qeyd etdiklərim canlı şahidi olmuşam. O, həmdə xarakterə çox gözəl insan idi. Bacının həyat yoldaşı olmasından əlavə, yəni qohumluq bağlarından kənar, o, gözəl xarakterə, xasiyyətə malik olan bir insan, bir ziyanlıdı. Salehin əziz xatirəsi ni həmşəhörmətlə yad edirəm. Allah ona qəni-qəni rəhmət eləsin!"

(Davamı 8-ci səhifədə)

(Əvvəli 7-ci səhifədə)

Çalışdığı kolxozun işlərinin irəli getməsi naminə Saleh babam həttaöz sağlamlığının qayğısına qalmağı belə arxa plana keçirəmiş. O, işlədiyik kolxozun təsərrüfatının daha da güclənməsi, qabaqcıllar sırasında olması uğrunda işləyən, yorulmayan, uğursuzluqlara yol verməyən bir mübariz imiş. O, hamının xəyalında, təsəvvüründə, xatirəsində bir əmək qəhrəmanı obrazı olmuşdur. Hansısa təsərrüfat sahəsinin texnikasında nasazlıq yaranırdısa, şəxsən özü maraqlanır və rəhbər vəzifədə işlədiyi üçün həmin nasazlığı aradan qaldırması məqsədilə başqalarına göstəriş verməli olduğunu halda o, bu göstərişi başqalarına verməz, başqaları kimi lovğalanmaz, qollarını orada çırmayıb nasazlığı şəxsən öziəradan qaldıramış. Kənd təsərrüfatı texnikalarının nasaz hissələrini yeni hissələrlə evez etmək üçün digər rayonlara gedər və həmin hissələri tapmadan qayitmazmış mənim zəhmətsevər, el arasında xətirli-hörmətlə babam. Yararsız yüksək maşınları qeydiyyatdan sildirib yerinə Gəncə şəhərində yeni yüksək maşınları getirir, bununla da kolxozun fəaliyyətini gücləndirir, sıniq-salxaq maşınların əlində əsir-yesir qalan kolxoz sürücülərini yeni avtoməşinlərlə təmin etməklə onların sevinclərinə səbəb olar, bununla da özünü xoşbəxtlərin xoşbəxti bilerdi. Yay vaxtı kolxozun xırda buy-nuzlu heyvanları Kəlbəcər yaylaqlarına aparılar, babam da qoyun qırxımı vaxtı-yaylağa gedər və yunqırxan aqreqatların saz vəziyyətdə olmasına nəzarət edərdi.

Onu da deyə bilərəm ki, babam Saleh Həsənov ixtisasca müəllim olmasa da, sözün əsl mənasında müəllim id. O, qonşu Kuropatkino kəndində yerləşən texniki peşə məktəbinin axşam şöbəsində geləcək peşə sahiblərinə, əməkçilərə peşə sirlərini öyrədərdi. Bundan ziyanə, onları kolxozçuların sıralarında əmək işığı altında birləşdirir, onlara məsləhətlər verir, kömək edər və işiqli sabahları yolunda mayak rolu oynayardı. Elə bil gərkəmlı mütəfəkkir Rəşid bəy Əfəndiyevin yaratdığı ideal müəllim obrazı babamın ruhunda, duyğularında məskən salmışdı. O, bir şam idi və onun əsas vəzifəsi öz işığını digər şamlara da paylamaq, məşəllərə, alovlara başlanğıc, rəvac vermek idi. Odalar yurdunun qıgilçım kimi gəncləri belə bir müəllimləqarşılıqlarına görə çox şanslı idilər.

XX əsrin 80-ci illərinin sonu Sovetlər ölkəsinin ayrı-ayrı yerlərində baş verən bəzi dəyişikliklər Azərbaycan-dan, xüsusən də Dağlıq Qarabağ Muxtar Vilayetindən, eləcə də onun azərbaycan türkləri yaşayış çalışlığı kəndlərindən, kolxozlarından yan ötmədi. Bu dəyişikliklərlə əlaqədar olaraq "Kalinin" adına kolxoz ləğv edildi. 5 mart 1988-ci ildə Muğanlı kəndində yeni kolxoz yaradıldı. Babam yeni yaradılmış kolxozun adının xalq şairimiz Səməd Vurğunun adı ilə adlandırılmasını kolxoz idarə heyəti üzvlərinə təklif edib. Bu, bəlkə də onunla da əlaqədar idi ki, o, bir əmək qəhrəmanı kimi əməkçiləri ruhlandıran şairlərdən biri və birincisi olan Səməd Vurğunun şeirlərini oxuyur və bu şeirlərdən ruhlanırdı. Babamın şairin şeirlərindən on çok xoşladığı isə unudulmaz "Azərbaycan" şeiri idi. Onun yeni yaradılmış kolxozun adı ilə bağlı verdiyi təklif kolxoz idarə heyəti üzvləri tərəfindən bəyənilmiş, kolxozun Səməd Vurğun adlandırılmasına barədə yekdilliklə qərar qəbul olunmuşdur. Bundan sonra yeni kolxoza idarə heyə-

tinin sədrinin seçilməsi ilə əlaqədar məsələ müzakirə edilmiş, namizədlər verilmiş, namizədlər arasında babamın da adı olmuşdur. Muğanlı kənd camaatının və kolxoz üzvlərinin səsverməsi nəticəsində yeni yaranmış kolxozun idarə heyətinin sədri vəzifəsinə Saleh Həsənov seçilmişdir.

Yeni yaranmış kolxozu idarə etmək çətin, şərəflə və həmdə çox məsuliyyətli bir işidi. Ancaq mənim babam qısa müddət ərzində bu çətinliklərə sinə gərdi, kənd camaatının, kolxoz üzvlərinin ona göstərdikləri etimadı doğrultdu. Necə ki əvvəllər başqaları üçün çətin gələn işləri o, çox az vaxtda görür, tamamlayırırdı, indi də elə oldu. Onun dəyəri ölçüyü gəlməz işlərindən biri də kənddəbir neçə artezian quyusunun qazdırılaraq istifadəyə verilməsinə müvəffəq olması idi. O, bu işi görərən "Su həyatdır" el misalını özünün devizinə çevirmişdi. Qeyd olunanlarla bərabər

onlara yüksək dəyər verərdi. İşinin çətinlik və məsuliyyət yükünü çiyinlərin-də daşımaqla bərabər, işdən qayıtdıq-dansonra nahar edər, dincəlmədən nə-vəsini görmək üçün onunla eyni kənd-də yaşayan oğlunun evinə gedər, nəvə-sini xüsusi nəvəzişlə əzizləyər, onu gö-rəndə hədsiz sevinərdi. Babam sağlığında 3 nəvəsini görə bilmədi.

Babamın atası Sadiq baba, anası Şamama nənə vəfat etmişlər. Ən kiçik qardaşı, çox istedadlı Həsənov Zakir Sadiq oğlu gənc yaşında dünyasını dəyişmişdir. Babamın böyük qardaşı -- polis mayoru Həsənov İsrail Sadiq oğlu Ağdam rayon Daxili İşlər şöbəsində baş müstəntiq, kiçik qardaşı ədliyyə müşaviri Həsənov Eldar Sadiq oğlu isə 1993-cü ilədək Respublika prokurorluq orqanlarında müxtəlif regionlarda məsul vəzifələrdə çalışmışdır. İşləri ilə əlaqədar olaraq onlar başqa-başqa yerlərdə yaşayırdılar. Kəndləri erməni mənfurla-



kolxozun üzümçülüklər, taxılçılıqla, həmcinin maldarlıqla, qoyunçuluqla, quşçuluq təsərrüfatı sahələrinin inkişafında babamın əvəzsiz xidmətləri olmuşdur. O, heç vaxt vəzifəsindən sui-istifadə etməz, vəzifəsinə görə özünü başqalarından üstün tutmaz, elə vəzifədə olanda özünü sırávi kolxozcu kimi aparardı. Bu keyfiyyətləri olmayanları da açıq-əşkar sevməzdidi. Kolxozda tərəvezə yığımı və üzüm yığımı başlayanda ilk olaraq işə öz ailəsini cəlb edərdi ki, camaat arasında ayriseçkiliklə əlaqədar söz-söhbət olmasın. Özü kimi onun ailə üzvləri də sadə, əməksevər idi. Toy-düyün işləri ilə bağlıbabamın ailəsində hər hansı bir tədbir olduqda bəzi ərzaqları kolxozda qəzb yazdırıb maaşı ilə ödəyərək alardı. Rüşvətdən, yalan danışmaqdan, ikiyüzlülükdən, yaltaqlıqdan, qəddarlıqdan zəhləsi gedərdi. O, gözəl bilirdi ki, yalançının, haramxorun, rüşvət alanın və rüşvət verənin təkcə təsərrüfatçılar və səmərələşdiricilər sırasında deyil, heç yerde yeri olmamalıdır. Onun özü halallıqdan yogrulmuşdu. Elə buna görə idi ki, onun adı təkcə rəhbərlik etdiyi kolxozda deyil, bütün rayonla bir idi. Uşaqlı-böyüklü, ağsaqqallı-ağbirçəkli hamı Saleh adına yüksək hörmət və eh-tiramlı yanaşardı. Babam əməllərinə görə Vətəninə, xalqına bağlı, böyüklerinə hörmət edib kiçiklərinə deyər vərən və yol göstərən bir insan kimi öz camaatının, elinin gözünə müdrik biri kimi görünürdü. O, şəxsi imkanı dairəsində və vəzifə səlahiyyətləri çərçivəsində ehtiyacı olan hər kəsə köməklik göstərərdi. Bütün bunlarla bərabər o işdən imkan olduqda iləsine və əzizlərinə vaxt ayırar, onların qayğılarına qalar,

rı tərəfindən işğal olunana kimi babam 3 bacısı ilə eyni kənddə, Muğanlıda yaşıyib. Ona görə dəhansısa bir xeyirə, şərər və ya qohum yoxlamağa gedəndə, bacılarıyla birgə öz avtomobili ilə gedərdi. Təxminən 3 il bundan qabaq Xocavənd rayonunun Instagram səhifəsində qarşıma "Qarabağ" qəzetinin 04 avqust 1990-ci il tarixli 6-cı sayında dərc olunmuş bir yazı çıxdı. Oxudum, oxudum və sonunda, yazının babam Saleh Həsənova aid olduğunu gördüm. Gözümüzün önündə onu bir daha təsəvvür etdim və bir nəvə kimi babamla fəxr etdim, necə ki əvvəllərdə fəxr edirdim. Amma 1990-ci ildə Muğanlı kəndinin çətin vəziyyətə düşməsinə isə çox kədərləndim. Bəlkə də babam tək olmasa, hamı babam kimi olsa və onun kimi Azərbaycanı, Qarabağı düşünsə, hər şey tamam başqa cür olacaqdı. Yazı aşağıdakı kimi idi:

Artıq 1990-ci ildən başlayaraq babamın səhhətində problemlər yaranmağa başladı. Heç təsadüfi deyildi ki, belə bir Vətən oğlunun da, onun Vətəninin də başının üzərini qara buludlar yavaş-yavaş alırdı. 1992-ci ildə erməni mənfurları Qarabağda vəziyyəti daha da dözlüməz etdilər. Xocavənd rayonunun sakinləri vəziyyətin çətinliyinə baxmayaraq yurd-yuvalarını qoyub rayonu tərk etmirdilər. Onlardan biri də mənim baba-midi. O, özünə görə yox, ancaq camaatına, xalqına və ailəsinə görə narahat olurdu. O ən başından bəri bu Vətənin fədaisi idi. Ancaqson anda o və ailəsi məcburiyyət qarşısında doğma kəndi tərk etməli oldular. Babam ailəsi ile birgə, yuxarıda qeyd etdiyim kimi, Ağcabədi rayonunun Kürdlər kəndində özbabası Məmiş bəyin evində məskunlaşdı. Kiçik oğlu Mübariz Həsənovun Polşada dənizçi olaraq hərbi xidmətdə ikən facieli vəfati, bacısı oğlu Yaqub Xoşdarının Qarabağda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalması xəbəri və rayonlarının çətin vəziyyətdə olması babamın səhhətini daha da ağırlaşdırıldı. Bir yandan Xocavənddən, doğma Muğanlıdan ayrı qaldığı hər gün onun üçün dözlüməz idi. O biri yandan da Vətəni sevməyən nakəslərin milləti dəha da ucuruma sürükleməsi dərdi də vardi... Bu günlər onun üçün bir sınaq, imtahanı idi. Onun kimi səbrli, təmkinli bir insanın səbir kasası isə artıq bir gün daşdı... Bəlkə heç də təsadüf deyil ki, o, 2 oktyabr axşamı 1992-ci ildə, elə Xocavənd rayonunun işğal olunduğu gün ömrünün müdriklik çağında, 56 yaşında gözlərini çox sevdiyi həyata, dünyaya əbədi yumdu. Yuxarıda da qeyd etdiyim kimi, bəlkə də, bu təsadüf deyildi.

Canından çox sevdiyi Vətənin, torpağının yolunda gül kimi solub şam kimi əriməyi gözə alan zəhmətsevər, halal əməkdən yogrulmuş əməkçi qəhrəman, mənim babam elə Vətəni Azərbaycanın bir parçasının - Xocavəndinin, Muğanlısının işğal olunduğu gün gül kimi saralıb-solmuş, şam kimi sönmüşdü... Xocavənd işğal olunan gün onun ruhu dözmədi və bədənini tərk edib ana torpağının səmalarına uçdu. Onunla birlikdə Xocavəndin gözəl, şad günləri, əzəmətli qəhrəmanlarının sarsılmaz qüvvəsi, əməyi, dahiər yetirən torpağı,

Babamın ruhu Xocavənddə, cismi isə Kürtlər kəndindəki qəbiristanlıqda qaldı. O, Kürtlər kənd qəbiristanlığında dəfn olundu. Məzar daşının bir tərəfində onun, o biri tərəfində isə oğlu, dayım Mübarizin şəkli, adı, doğum və vəfat tarixləri eks olunub. Çünkü Mübariz dayım Muğanlı kəndi işgal olunmadan əvvəl vəfat etdiyi üçün Muğanlı kənd qəbiristanlığında dəfn olunmuşdu. Ölüm ata-oğulu məzar daşı üzərindəki şəkilləri ilə birləşdirdi sanki... Muğanlıda ruhları, Kürdlərdə məzar daşında şəkilləri qovuşdu bir-birlərinə...

Babamın 7 övladı-- 4 oğlu, 3 qızı var idi. O, övladlarının hamısını halal zəhməti ilə böyütmiş və onlara atasından, babasından, əcdadından gələn tərbiyəni aşılımış, hamısının təhsil almalarına şərait yaratmışdı. Elə buna görə də babamın oğullu-qızlı övladları da öz ata-babalarına və nəsillərinə layiq oldular, halallıqları ilə həyatda layiq olduqları yerləri tutdular.



Saleh babamın böyük oğlu Sahib Həsənov istefada olan polis polkovniki, Horadiz əməliyyatında yaxından iştirak etmişbirinci Qarabağ müharibəsi veteranidır, 15 il(1992-2007) Xocavənd rayon polis şöbəsinin rəisi vəzifəsində çalışmışdır. İkinci oğlu Mütəlib Həsənov istefada olan polis mayoru idi. O da Horadiz əməliyyatının iştirakçısı və birinci Qarabağ müharibəsi veterani idi. Döyüş səngərlərində olmasının fəsadlarından yaranmış amansız xəstəlikdən 2019-cu ilin iyun ayında vaxtsız, ömrünün 56-ci ilindən yasını dəyişmişdi və o da babamın məzarının yanında torpağa tapşırıldı. Allah rəhmət eləssin! Babamın 3-cü oğlu Münasib Həsənov isə hal-hazırda Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinin Dəmir Yolları Baş İdarəsində qatar rəisi vəzifəsində xidmət edir. Ailənin böyük qızı Əfiqə Həsənova paytaxt məktəblərinin birində riyaziyyat müəlliməsidir. Babamın ortacıl qızı Tünzalə Həsənova "HOB boyası" şirkətində qeydiyyatçı-meneçer vəzifəsində çalışır. Ailənin kiçik qızı Vüsalə Həsənova isə tibb təhsili almışdır. Babamın adını şərəflə daşıyan nəvəsi Həsənov Saleh Mütəlib oğlu 2020-ci ildə Tovuz döyüşlərindənəgir artilleriyaçı kimi vuruşmuş və şücaət göstərmişdir. Saleh Həsənov ailəsində böyük tərbiyə almış bütün övladlar və onların ailələri babamın ailədə qoyduğu ənənələri layiqincə davam etdirir və ona layiq övlad, nəvə, nəticə, layiqli davamçı olmağa bütün güvva və bacarıqları ilə çalışırlar.

Babamızı görməsək də, babamızın həyat yoldaşını -- nənəmizi sanki, Allah bizə əvəzsiz pay olması üçün yaşadıb. Biz onu çox sevirik və onu bizə verdiyinə görə Allahımıza daim şüklər edirik-

.Ona gözümüz kimi baxırıq. Tez-tez Əsli nənəmizdən babamız haqqında danışmağını xahiş edirik. Onu da qeyd edim ki, nənəmin bu ilin noyabr ayının 27-də 80 illik yubileyi oldu. Babamın isəməqaləmədə qeyd etdiyim kimi bu il dekabr ayının 27-də 85 illik yubileyi olur.

Bələ dəyərli babanın ən kiçik nəvəsi olduğum üçün fəxr edirəm. Yaşasayıdı, 85 yaşlı əməkdar səmərələşdirici və ixтиraçı kimi bizim yanımızda olardı və yubileyini böyük sevincə bizimlə birlikdə qeyd edərdi. Çünkü indi Qarabağ azaddır və onun ruhu Qarabağın hər yerində azad və şad dolaşaraq azad Qarabağ səmalarında hey pərvazlanır, pərvazlanır... Bu da bir qismətdir ki, bizə nəsib oldu, belə bir qəhrəman babanın nəvələri olduq. Allahımıza çox-çox şüklər olsun!

Sonda isə oxucu diqqətinioxuyub-öyrəndiklərimdən, yaşılılardan eşitdiklərimdən yadimdə qalan bir rəvayətə yönəltmək istəyirdim. Rəvayətə görə bir gün nəvə babasından soruşur:

- Baba, sən nə vaxt öləcəksən?

Baba nəvəsinə belə cavab verir:

- Sən öləndən sonra, bala.

Nəvə babasına deyir ki, axı bu, necə ola bilər? Baba nəvəsinə belə cavab verir:

- Balam, sən nə qədər ki yaşayırsan, mənim məzarımı ziyarət etməyə geləcəksən. Sən həyatda olmayandan sonra mənim məzarımı ziyarətə gələn olmayaçaq. Mən də unudulacağam və unudulanda öləcəyəm. Ona görə də sən nə qədər yaşayacaqsansa, elə mən də o qədər yaşayacağam.

Bu rəvayəti babama onun sonuncu nəvəsi olaraq şamil etməzdim. İstərdim ki, babam gördüyü işlərə görə daim yaddaşlarda qalsın. Amma onu demək istəyirəm ki, biz nə qədər ki sağlıq, onun yenilməz və sarsılmaz şəxsiyyətini əmək adlı ucağıın nümunəsi kimi yaşadacağıq, nəsil-dən-nəsilo ötürəcəyik. Çünkü birincisi, bu bizim borcumuzdur. İkincisi isə bu, babamın haqqıdır!

Mən babamı - kişiliyin bariz nümunəsi, əməkçiliyin mücəssəməsi, təcəssümü olan SSRİ-nin əməkdar səmərələşdiricisi və ixтиraçısı Saleh Həsənovu görməsəm belə bir nəvə kimi onunla fəxr edirəm və həmişə dəfəxr edəcəyəm. Onu da bilirom ki, babamın ruhu şaddır, çünkü Qarabağ azaddır. Və onun bir zamanlar tətödüyü, həyatını, gəncliyini, sağlamlığını verdiyi təsərrüfat sahəsi üzrə Qarabağda daha çox işlər görüləcək, çox uğurlar əldə ediləcək. Mən bu sahədəhər uğur qazanılan zaman bu sahənin qəhrəmanı olan babamı xatırlayacağam, öz sahəmdə də onun ölməzliyini qoruyacağam! Bu ona bir nəvə kimi sözüm olsun. Ruhun şad olsun, qəhrəman babam!

19.12.2021



**Sevindik N siboğlu
8-ci sinif şagirdi, şair-publisist,
AJB üzvü**